

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ 2018-ci il üzrə
İŞ PLANI

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
I. AUDİTİN TƏŞKİLİ VƏ TƏNZİMLƏNMƏSİ					
1.1	Təsərrüfat subyektlərində 2017-ci ildə aparılmış auditlər barədə informasiya bazasının hazırlanması	Konsepsiya*	Mart	R.Cəfərli,	P/P
1.2	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarla dair icmal-təhlilin və tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Aprel	R.Cəfərli	P/P
1.3	2017-ci ilin nəticələri üzrə auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya*	Aprel	N.Talıbov, R.Cəfərli, Y.Namazəliyev, Auditorların peşə etikası və üzvlük komitəsi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə, Keyfiyyətə nəzarət komitəsi	

1.4	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2018-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarla dair icmal-təhlilin və tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Avqust	R.Cəfərli	P/P
1.5	Azərbaycanda auditor xidməti bazarının təhlili	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov, R.Cəfərli	P/P
1.6	Səlahiyyətli dövlət orqanlarının sifarişləri ilə yoxlamaların aparılması	Audite dair qanunvericilik aktları	İl ərzində (hər rüb hesabat təqdim edilməklə)	M.Abbasov, Məsul şəxslər	
1.7	Audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması və müzakirəsi	Konsepsiya	İl ərzində	M.Abbasov, E.İbrahimov, N.Talıbov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	P/P
1.8	Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması:	Konsepsiya* və Audite dair qanunvericilik aktları	İl ərzində	N.Talıbov	
1.8.1	Məcburi audit subyektlərinin maliyyə hesabatlarının və auditor rəylərinin ictimaiyyətə tam və vaxtında açıqlanması prosedurlarının hazırlanması və tətbiqi	Tövsiyələr**	Fevral	N.Talıbov, E.İbrahimov, S.Gülməmmədov, Milli audite dəstək və məcburi audit üzrə komitə, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə, Beynəlxalq standartlar və metodiki təminat komitəsi	

1.8.2	Müflisləşmə mərhələsində olan müəssisələrin auditi üzrə metodik göstərişin hazırlanması	Təvsiyələr	İyun	E.İbrahimov, Elçin Qurbanov	
1.8.3	Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üzrə metodik vəsaitin hazırlanması	PI/TM-ə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün MFP	İyun	M.Abbasov, N.Talıbov	
1.8.4	Maliyyə Bazarlarına Nəzarət Palatasına Auditorlar Palatasından və onun üzvləri olan auditor təşkilatlarından və sərbəst auditorlardan şübhəli əməliyyatlar barədə məlumatların verilməsi və geriye məlumatlandırma sisteminin qurulması üzrə tövsiyələrin hazırlanması	PI/TM-ə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün MFP	İyul	M.Abbasov, Y.Namazəliyev, N.Talıbov	
1.8.5	Autsorsinq xidmətlərinin genişləndirilməsi üzrə metodik tövsiyələrin hazırlanması	Tövsiyələr	Avqust	N.Talıbov, Milli audite dəstək və məcburi audit üzrə komitə	
1.8.6	Dələduzluq risklərinin qiymətləndirilməsi üzrə metodik vəsaitin hazırlanması	Tövsiyələr	Sentyabr	Ü.Fətiyev	
1.8.7	İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsaitin hazırlanması	Tövsiyələr	Sentyabr	A.Cəfərov	
1.9	Auditorlar Palatasına həqiqi, assosiativ və fəxri üzvlüklə bağlı tədbirlərin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov, Auditorların peşə etikası və üzvlük komitəsi	
1.10	Yeni fəaliyyətə başlayan auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməklik göstərilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov	
1.11	Auditin vəzifələrinin yeni dövrün çağırışları ilə uzlaşdırılması və auditin statusunun qanunvericiliklə artırılması üzrə təkliflərin hazırlanması	Tövsiyələr	I yarımil	M.Abbasov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	
1.12	Nümunəvi firmadaxili audit standartlarının hazırlanması	Konsepsiya	Sentyabr	N.Talıbov	
1.13	Məcburi audit subyekləri üzrə auditedən keçmə meyarlarının müəyyən edilməsinə dair qanunvericilik aktlarının layihələrinin hazırlanması	Konsepsiya	I rüb	N.Talıbov, M.Abbasov,	

				E.İbrahimov, Milli audite dəstək və məcburi audit üzrə komitə, Beynəlxalq standartlar və metodiki təminat komitəsi	
1.14	Məcburi audit subyektlərinin məlumat bazasının yaradılması və müntəzəm yenilənməsi	Audite dair qanunvericilik aktları	II ərzində	E.İbrahimov, R. Cəfərli, S.Gülməmmədov	P/P
1.15	2017-ci il üzrə auditedən keçməyən məcburi audit subyektlərinin müəyyən edilməsi, təsnifləşdirilməsi, inzibati protokolların tərtib edilməsi və göndərilməsi	Audite dair qanunvericilik aktları	II ərzində	E.İbrahimov R.Cəfərli	P/P
1.16	Audite dair reklam çarxının hazırlanması və KİV-də işıqlandırılması	Konsepsiya	Yanvar	S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov.	
1.17	Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təkliflərin verilməsi	Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 676s nömrəli sərəncamı	Sentyabr	M.Abbasov, E.İbrahimov.	
1.18	Tənzimləyici təsirin təhlilinə dair illik planın hazırlanması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunması	“Tənzimləyici təsirin təhlili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2016-cı il tarixli 432 nömrəli Qərarı	Aprel	M.Abbasov, S.Gülməmmədov, N.Talıbov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	

II. BEYNƏLXALQ AUDİT STANDARTLARININ TƏTBİQİ

2.1	Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının II cildinin tərcüməsi və redaktəsi	Konsepsiya*	II yarıml	N.Talıbov, V.Rəhimov, Beynəlxalq standartlar və metodiki təminat komitəsi	P/P
------------	---	-------------	-----------	---	-----

III. KEYFİYYƏT NƏZARƏT, ETİKA VƏ ŞƏFFAFLIĞIN TƏMİNATI

3.1	2017-ci ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması	Audit qanunvericiliyi və Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	Yanvar	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
3.2	IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması	Konsepsiya* və IFAC qarşısında olan üzvlük öhdəlikləri	İl ərzində	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
3.3	Daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması	Palata rəhbərliyinin göstərişinə əsasən	İl ərzində	M.Abbasov, Məsul şəxslər	
3.4	Auditin keyfiyyətinə ictimai nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi	Təvsiyələr	I yarıml	N.Talıbov, Keyfiyyətə nəzarət komitəsi, Auditorların peşə etikasını və üzvlük komitəsi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə	

3.5	Kiçik və orta auditor təşkilatlarında, sərbəst auditorlarda proqram təminatının təşkili ilə əlaqədar tövsiyələrin hazırlanması	Tövsiyələr	II ərzində	N.Talıbov, V.Rəhimov	P/P
3.6	Auditin keyfiyyətinə nəzarətin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması	Tövsiyələr	Aprel	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə	
3.7	Təsərrüfat subyektlərinin audit komitələri ilə əməkdaşlığın təşkili	Tövsiyələr	II ərzində	S.Gülməmmədov, N.Talıbov, E.İbrahimov	P/P
3.8	Auditin keyfiyyətinin yüksəldilməsi sahəsində auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməliyin təşkili	Tövsiyələr	II ərzində	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi, Beynəlxalq Standartlar və metodiki təminat komitəsi, Milli audite dəstək və məcburi audit üzrə komitə	P/P
3.9	Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili	Tövsiyələr	May	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
3.10	Auditin keyfiyyətinə nəzarət sahəsində şəffaflığın təmin edilməsi məqsədilə aparılan yoxlamaların rüblük icmalının hazırlanması və ictimaiyyətə açıqlanması	Tövsiyələr	Hər rüb	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
3.11	korrupsiyaya qarşı mübarizə, açıq hökumətin təşviqi və yaxşı idarəçilik sahəsində həyata keçirilən tədbirlər barədə məlumatların Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 2017-ci il	Oktyabr	M.Abbasov	

		tarixli 20 sentyabr 2/799 nömrəli məktubu			
IV. KADR HAZIRLIĞI					
4.1	2018-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinə layihəsinin hazırlanması	Auditə dair qanunvericilik aktları	May	S.Gülməmmədov, E.Behbudova, Kadr hazırlığı və gənclərlə iş üzrə komitə	
4.2	Auditor adı almaq üçün imtahanların təşkili	Auditə dair qanunvericilik aktları	İyun-dekabr	S.Gülməmmədov, Kadr hazırlığı və gənclərlə iş üzrə komitə, İmtahan Komissiyası	
4.3	Auditorların ixtisasartırma kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Sentyabr-oktyabr	S.Gülməmmədov, E.Behbudova, Kadr hazırlığı və gənclərlə iş üzrə komitə	
4.4	Auditor təşkilatlarının əməkdaşları (assistentlər, mütəxəssislər) üçün ixtisasartırma kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	İyun-noyabr	S.Gülməmmədov, N.Talıbov, E.Behbudova	
4.5	Daxili audit kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	S.Gülməmmədov, E.Behbudova, Ü.Fətiyev	
4.6	Auditor fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahanqabağı ödənişli kursların təşkili	Auditə dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov E.Behbudova, Kadr hazırlığı və gənclərlə iş üzrə komitə	

4.7	Maliyyə hesabatları hazırlayan şəxslərin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə ödənişli kursların təşkili	Tövsiyələr	Yanvar	S.Gülməmmədov, N.Talıbov, E.Behbudova	
4.8	Ali təhsil müəssisələrində mühasibat uçotu və audit ixtisası üzrə kadrların hazırlanmasında peşəkar mühasiblərin və auditorların iştirakının genişləndirilməsi	Tövsiyələr	İl ərzində	S.Gülməmmədov, N.Talıbov, E.Behbudova	
4.9	Gənclərin və qadınların auditor işinə daha geniş cəlb olunması	Tövsiyələr	İl ərzində	S.Gülməmmədov, Kadr hazırlığı və gənclərlə iş üzrə komitə	
4.10	Beynəlxalq tələblər nəzərə alınmaqla auditor adı almaq üçün meyarların təkmilləşdirilməsi üzrə "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin layihələrinin hazırlanması	Tövsiyələr	I rüb	N.Talıbov, M.Abbasov, S.Gülməmmədov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	
4.11	PL/TM-ə qarşı mübarizə sahəsində yoxlamalara cəlb edilən mütəxəssislər üçün təlimlərin keçirilməsi	PL/TM-ə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün MFP	İl ərzində	S.Gülməmmədov, N.Talıbov, E.Behbudova	

V. BEYNƏLXALQ ƏLAQƏLƏR

5.1	IFAC-a təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi	IFAC qarşısında olan üzvlük öhdəlikləri	Aprel	N.Talıbov, V.Rəhimov, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitə	
5.2	Beynəlxalq və xarici audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov, N.Talıbov, F.Qarayev, T.Əmiraslanov	

5.3	Xarici ölkələrin audit və mühasibat qurumları ilə əlaqələrin genişləndirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov, T.Əmiraslanov, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitə
5.4	Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası ilə birgə işlərin aparılması	Audite dair qanunvericilik aktları, IFAC və EFAA-nın üzvlük tələbləri	İl ərzində	N.Talıbov, V.Rəhimov, S.Gülməmmədov, Beynəlxalq əlaqələr komitəsi
5.5	Beynəlxalq qurumların audite dair sorğularında iştirak edilməsi	Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	İl ərzində	N.Talıbov, V.Rəhimov, S.Gülməmmədov, T.Əmiraslanov, F.Qarayev

VI. NƏŞRLƏR, KONFRANSLAR VƏ SEMİNARLAR

6.1	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkili:	Auditorlar Palatasının iş planı	İl ərzində	S.Gülməmmədov, N.Talıbov
6.1.1	Maliyyə hesabatlarının və auditor rəylərinin ictimaiyyətə tam və vaxtında açıqlanması prosedurlarının hazırlanması və tətbiqi mövzusunda “dəyirmi masa”	-----II-----	Yanvar	N.Talıbov, S.Gülməmmədov, Milli audite dəstək və məcburi audit üzrə komitə, Beynəlxalq Standartlar və metodiki təminat komitəsi

6.1.2	Hesabatlılığın təkmilləşdirilməsinə və şəffaflığın artırılmasına yönəlmiş təkliflərin Vergi Məcəlləsində və "Mühasibat uçotu haqqında" Qanunda əks etdirilməsi mövzusunda "dəyirmi masa"	-----II-----	Yanvar	M.Abbasov, E.İbrahimov	
6.1.3	Auditor xidmətinin keyfiyyəti və onun yüksəldilməsi yolları (illik icmal əsasında, istifadəçilər cəlb olunmaqla) mövzusunda "dəyirmi masa"	-----II-----	Fevral	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
6.1.4	"Auditin keyfiyyətinin yüksəldilməsində təsərrüfat subyektlərinin audit komitələrinin rolu və vəzifələri" mövzusunda "dəyirmi masa"	-----II-----	Fevral	Y.Namazəliyev, S.Gülməmmədov, Keyfiyyətə nəzarət komitəsi	
6.1.5	Məcburi audit meyarlarının müəyyənləşdirilməsi mövzusunda "dəyirmi masa"	-----II-----	Mart	N.Talıbov, Milli auditə dəstək və məcburi audit üzrə komitə, Beynəlxalq Standartlar və metodiki təminat komitəsi, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	
6.1.6	Korporativ idarəetmədə hesabatlılıq və şəffaflığın əhəmiyyəti (tərəfdaşla birgə) mövzusunda konfrans	-----II-----	Aprel	Təşkilat komitəsi	
6.1.7	Sahibkarlığın inkişafında və investisiyaların cəlb edilməsində şəffaflığın və hesabatlılığın rolu mövzusunda konfrans	-----II-----	May	Təşkilat komitəsi	
6.1.8	Auditin keyfiyyətinə ictimai nəzarətin həyata keçirilməsi mövzusunda "dəyirmi masa"	-----II-----	İyun	Y.Namazəliyev, Keyfiyyətə nəzarət komitəsi	
6.1.9	Auditor təşkilatları və sərbəst auditorlar üçün keyfiyyətə nəzarətə dair seminar	-----II-----	İyul	Y.Namazəliyev, S.Gülməmmədov, Keyfiyyətə nəzarət komitəsi	

6.1.10	Hesabatlılıqda dələduzluq və ona qarşı mübarizənin gücləndirilməsi üzrə kompleks tədbirlər sisteminin hazırlanması mövzusunda “dəyirmi masa”	-----II-----	Avqust	Ü.Fətiyev, S.Gülməmmədov, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə	
6.1.11	İdxal-ixrac əməliyyatlarının auditi mövzusunda seminar	-----II-----	Noyabr	A.Cəfərov, S.Gülməmmədov	
6.1.12	Müflisləşmə mərhələsində olan müəssisələrdə auditin aparılmasına dair seminar	-----II-----	Dekabr	E.Qurbanov, S.Gülməmmədov	
6.2	Audite dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat xarakterli materialların nəşr etdirilməsi:	Audite dair qanunvericilik aktları	İl ərzində	N.Talıbov və müəlliflər qrupu	
6.2.1	“İqtisadiyyat və audit” onlayn qəzetinin nəşrinin təşkili	Audite dair qanunvericilik aktları	II rüb	N.Talıbov, E.Qurbanov, F.Qarayev, Redaksiya heyəti	
6.2.2	Beynəlxalq audit standartlarının 2017-ci il versiyasının II cildinin nəşri	Audite dair qanunvericilik aktları	İl ərzində	N.Talıbov, V.Rəhimov	
6.2.3	“Audit” dərs vəsaitinin hazırlanması və nəşri	Audite dair qanunvericilik aktları	İl ərzində	Müəlliflər qrupu və Redaksiya heyəti	
6.2.4	Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Azərbaycanın yaxşı idarəçilik təşəbbüsləri” jurnalının nəşrinə dair müvafiq materialların təqdim edilməsi	Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2017-ci il 20 sentyabr tarixli 2/799 nömrəli məktubu	Oktyabr	M.Abbasov, Palatanın struktur bölmələri	

VII. MALİYYƏ-İFORMASIYA TƏMİNATI

7.1	Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yeniləşdirilməsi və Palatanın internet sahifəsində yerləşdirilməsi	Auditorlar Palatasının iş planı	Yanvar, Mütəmadi	S.Gülməmmədov, R.Cəfəri, F.Qarayev	
7.2	Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet sahifəsində yerləşdirilməsi (zəruri hallarda ingilis və rus dillərində)	Audite dair qanunvericilik aktları	Müntəzəm	Q.Bayramov, F.Qarayev, T.Əmiraslanov, F.Kamalova	
7.3	IFAC, EFAA və digər beynəlxalq qurumların yeniliklərinin Palatanın internet sahifəsində yerləşdirilməsi	Audite dair qanunvericilik aktları	Müntəzəm, İlin sonunda hesabat təqdim etməklə	N.Talıbov, S.Gülməmmədov, T.Əmiraslanov	
7.4	Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin müntəzəm məlumatlandırılması	Konsepsiya*	İl ərzində	S.Gülməmmədov, Mətbuat xidməti	
7.5	Palatanın rəsmi internet sahifəsində interaktiv sorğuların aparılması	Konsepsiya*	İl ərzində	S.Gülməmmədov, N.Talıbov, E.Bəhbudova, Milli audite dəstək və məcburi audit üzrə komitə	P/P

VIII. PALATADAXİLİ TƏNZİMLƏMƏ

8.1	Auditorlar Palatasında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair 1 və 2 nömrəli illik hesabat formalarının hazırlanıb təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 2016-cı il 21 oktyabr tarixli 104 sayılı Sərəncamı	10 yanvar tarixinədək	M.Abbasov, Palatanın struktur bölmələri	
8.2	Auditorlar Palatasının struktur bölmələrinin 2017-ci il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması	Auditə dair qanunvericilik aktları	Yanvar	Q.Bayramov, F.Qarayev, N.Talıbov, N.Əhmədli, İ.Zeynallı, Palatanın struktur bölmələri	
8.3	Palata üzrə sorğu-telefon kitabçasının hazırlanması və nəşri	Auditə dair qanunvericilik aktları	Yanvar	S.Gülməmmədov, R.Cəfərli, V.Rəhimov	
8.4	Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Auditə dair qanunvericilik aktları	Mart	Q.Bayramov, N.Talıbov, F.Qarayev, S.Gülməmmədov	
8.5	Auditorlar Palatasının 2017-ci il üzrə maliyyə hesabatının hazırlanması və onun auditinin aparılması	Auditə dair qanunvericilik aktları	I rüb	V.Rəhimov	
8.6	Struktur bölmələrinin 2018-ci il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi	Auditə dair qanunvericilik aktları	Hər rüb, (növbəti ayın 5-ə və 15-ə dək)	Q.Bayramov, N.Talıbov, F.Qarayev, N.Əhmədli, Palatanın struktur bölmələri	

8.7	Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi	Auditə dair qanunvericilik aktları	İl ərzində hər ay hesabat təqdim etməklə	Q.Bayramov, N.Talıbov, F.Qarayev, N.Əhmədli	
8.8	Palatanın struktur bölmələrinin və Palatanın Şurası yanında komitələrin işlərinin monitorinqi və müzakirəsi	Təvsiyələr	Təsdiq edilmiş qrafik üzrə	Rəhbərlik və Auditorlar Palatasının Şurası	
8.9	2019-cu il üçün Auditorlar Palatasının iş planının hazırlanması	Auditə dair qanunvericilik aktları	Noyabr-dekabr	Q.Bayramov, N.Talıbov, F.Qarayev, Palatanın struktur bölmələri	

Qeydlər.

*Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər).

** "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın Təvsiyələri.